



Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir  
Heydar ƏLİYEV

# GÖMİRÜK

## Xəbərləri



21 YANVAR 2022-ci il  
№ 1 (1224)

Qəzet 1995-ci il  
iyunun 30-dan çıxır

CUSTOMS NEWS

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin orqanı

ВЕСТНИК ТАМОЖНИ

## 20 Yanvar Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub



Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakuda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanum Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüznü Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanum Mehriban Əliyeva ölkəmərimiz azadlığı uğrunda hələk olanların əziz xatirəsini ehtiramla yad etdirilər.

Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsi önüna əklil qoydu. Azərbaycan Respublikasının Dövlət Hinni səsləndirildi.

1990-ci ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli sahifəsi, həm də qəhrəmanlıq, rəşadət sahifəsidir. Ulu önder Heydar Əliyev vaxtı 20 Yanvar hadisələrini belə səcivələndirdi. Ümummilli lider böyük uzaqqorunılık deyirdi ki, biz o günlərdən naqdını tapdı. Facionin ertəsi günü - yanvarın 21-də Heydar Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə görə xalqa birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qıymət verdi, onun hüququna, demokratikaya, humanizmə zidd olduğunu, mərkəzin və əzəmətli respublika rəhbərlerinin xayanlığından bir qədər darindən dark edəcəyi. Ancaq bir şey heqçidir ki, 1990-ci ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüs mərhəlesi, dönüs nöqtəsi olub.

Heydar Əliyevin gürbətindən artıq 32 il keçir. Ulu önderimiz dediyi kimi, 20 Yanvarın tariximizdə tətbiq olunan yeri bu gün dəha aydın görülür. 1990-ci il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığı gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeri parlaq sahifə yazdlar. Xalqın birliliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi və bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan

biridir.

Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydar Əliyevin sayında həllini tapdı. Facionin ertəsi günü - yanvarın 21-də Heydar Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə görə xalqa birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qıymət verdi, onun hüququna, demokratikaya, humanizmə zidd olduğunu, mərkəzin və əzəmətli respublika rəhbərlerinin xayanlığını bir qədər darindən dark edəcəyi. Ancaq bir şey heqçidir ki, 1990-ci ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüs mərhəlesi, dönüs nöqtəsi olub.

Heydar Əliyevin "20 Yanvar" faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə

qəlbində ümidi çırğı yandı. 1990-ci ilin iyulundan Vətənə qayıdan tūmum-milli lider Heydar Əliyevin təşbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sonad qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul olunmuş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda, Azərbaycan xalqının tūmum roynı özündə tacəssüm etdirən bu qərar ulu önder Heydar Əliyev qətiyyətinin təzahürü kimi tarix dədüdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edildi. Azərbaycan müstəqilliyini barpa etdikdən sonra da 1993-cü il qədər iqtidarda olanların heç bir facia ilə bağlı əsl həqiqəti aşkar etməyə özündən cəsər tapmadı.

Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydar Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvəda əsl məhiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ulu önder Heydar Əliyev bu barədə deyirdi: "Xalqa tacəvüz olunmuş, gənəhkarlar işa hələ müsəyyənləşdirilmişdir. Görünür ki, öten yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, müsiləşələr öz monafələrin namına bu böyük faciənin əsl məhiyyətini xalqa bəyan etməmişlər".

Bu tarixi çıxışın matni Kremlin keşkin informasiya blokadası siyasetinə baxmayaq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geni siyasi əks-səda doğurdu. Azərbaycan xal-

Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi masəlasına baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qarda 20 Yanvar faciəsinə güñahkarları konkret qeyd olundu və bu qanlı akciya Azərbaycanda milli azadlıq hərəkatını böyük xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfdən törədilmiş hərbi tacavüz və cinayət kimi qiymətləndirildi. Şəhidlərin xatirəsi "Əbədi məşəl" abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüznü Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlib olan şəxslərin sosial müdafiəsi gücləndirildi.

Bu siyasi davam etdirən Prezident İlham Əliyev 20 Yanvar əlliləri və şəhid ailələrinə daim diqqət və qayğı göstərir. Əllilərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlliləri və şəhid ailələri dövlət büdcəsi hesabına mənzilləşdirildi.

Bu gün ulu önder Heydar Əliyevin, ölkəməzin müstəqilliyi və ərazi bütövülüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu sadır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusu xalqımızın 30 illik həsratının son qoyaraq torpaqlarımızı erməni işğalından azad edərək bölgədə yeni reallıq yaratmışdır. İndi həmin orzılarda Azərbaycanın üçranglı bayraqı dalgalanır. İşğaldən azad edilmiş ərazilərdə genişmişiyası quruculuq işləri keçirilir.

Regionların sosial-iqtisadi inkişafı istiqamətində kompleks tədbirlər davam etdirilir

Böyük ugurlarla yadda qalan daha bir ili arxada qoyduq. 2021-ci il ölkəmizin içtimai-siyasi həyatında mühiüm hadisələrlə yadda qaldı. Dövlət başçısı İlham Əliyevin postmühərribə dövrü üçün hazırladığı inkişaf strategiyasına uyğun olaraq çox vacib adımlar atıldı, real nəticələr əldə edildi.

Xüsusən da global pandemiya ilə mübarizən getdiyi dövrədə Azərbaycan bir daha dünyaya iqtisadi qüdrətini nümayiş etdirdi. Həm işğaldən azad edilən ərazilərimizdə aparılan tikinti-quruculuk, yenidənqurma işləri, həm də regional inkişaf proqramlarının icrası bir daha dünyaya göstərdi ki, Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətlərdir.

Ötən il koronavirus pandemiyasının yeni stamlarının dünya iqtisadiyyatına mənfi təsir göstərdiyi halda Azərbaycan iqtisadiyyatda artım qeyd edildi. Çünkü milli iqtisadiyyatın inkişafın qarşısında duran strateji çağırışlara cavab vermək və postnəhərli dövründə ölkənin inkişaf prioritətlərini özündə əks etdirən strategiyani formalaslaşdırmaq məqsədilə tədbirlər icra edildi. Bunun nəticəsində ölkə iqtisadiyyatı 11 ayda 5,3 faiz, qeyri-neft iqtisadiyyat 6,4 faiz, sonnay istehsal 5,5 faiz, qeyri-neft sektorunda sonnay 20,7 faiz artıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi, Günü və Yeni il münasibətlə xalqa müraciətində Prezident İlham Əliyev qeyd etmişdi ki, bütün işlər nail olmaq üçün iqtisadiyyat ugurla inkişaf etməlidir. Həm Azərbaycanda, həm dünyada hər kəs yaxşı bilir ki, Azərbaycan təkəsində, heç kimdən bir manat, bir dollar yardım almadan bu işləri görür. Azad edilmiş bütün torpaqlarda icra edilən işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparılır. Əlbəttə, əgər iqtisadi inkişaf sürətlə getməsə, bu işləri bu sürətlə aparmaq mümkün deyil.

Dövlət başçısı vurguladı ki, görəlmüş işlər nəticəsində demək olar postbörhan dövrüne qədəm qoymuş. Ötən ilin 11 ayında Azərbaycanın valyuta cəhitiyatlari 2,2 milyard dollar artıb və ticarət əlaqlarının müsbət saldosu 9,4 milyard dollardır. Xarici dövlət borcun büdmə 17 faizi təşkil edir.

Təbii ki, bu göstəricilərlə hər bir ölkə öyüntü bilər. Arma Azərbaycan üçün bu təbiidir. Çünkü xalq görür ki, uzunmüddətli, düzgün strategiyana həyata keçirilməsi nəticəsində iqtisadi inkişaf göz öndəndir. Eyni zamanda iqtisadi sahada əparılan əsləbatlar, şəffaflıq, korruziya və rüşvətxorluqla mübarizə öz nəticələrini verməkdədir.

Bütün bu proseslər yanəsi, Prezident Qarabağ və Şəhri Zəngəzur iqtisadi rayonlarında sırf yenidənqurma işlərini həyata keçirir ki, tezliklə Böyük qaydiş planı icra olunsun. Prezidentin işğaldən azad edilmiş səhər və rayonlara bir ilə 32 safr etməsi orada görülen işlərin miqyasını, sürətini təsəvvür etməyə imkan verir. Tezliklə işğaldən azad edilmiş torpaqlarımızda həyat yenidən qaynayacaq. Məcburi kökünlərimiz öz doğma el-əbələrindən əvvəlki firavən həyatlarını yaşamağa başlayacaqlar.

Bütün bu proseslər yanəsi, Prezident Qarabağ və Şəhri Zəngəzur iqtisadi rayonlarında sırf yenidənqurma işlərini həyata keçirir ki, tezliklə Böyük qaydiş planı icra olunsun. Prezidentin işğaldən azad edilmiş səhər və rayonlara bir ilə 32 safr etməsi orada görülen işlərin miqyasını, sürətini təsəvvür etməyə imkan verir. Tezliklə işğaldən azad edilmiş torpaqlarımızda həyat yenidən qaynayacaq. Məcburi kökünlərimiz öz doğma el-əbələrindən əvvəlki firavən həyatlarını yaşamağa başlayacaqlar.

Bu işlər tərəfdən, ötən il yaxşı vurulur, digər tərəfdən, növbəti ilin yeni məqsəd və vazifələri hədəflənir. Keçmiş ugurlar, bir qayda olaraq, galəcək daha böyük nüfuzlu işlər üçün möhkəm təmələ çevrilir. Həyati təcrübəyə əsaslanan bu tür qıymətləndirilmə həm də dördüncü uğuru və ətəqatlılıqlarla obyektiv nəticə çıxmamaq, perspektiv fealiyyəti istiqamətlərini doğru müəyyənləşdirmək üçün yaxşı imkanlar açır.

Iqtisadi qüdrəti getdiğən artan Azərbaycan dövləti global böhrənə mübarizə dövründə belə hər sosial layihəsinə təxiro salmadı. Həmçinin regionların inkişafına dair dövlət proqramında nəzərdə tutulmuş bütün layihələr gerçəkləşdirildi. Bununla bir daha təsdiq olundu ki, regionlarının sırfətli təsəvvür etməyələr. Xəzər dənizindən başlayaraq, əsaslı ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf konsepsiyasının müəllimlərinin tətbiq etməsi təsdiq olundu.

Bölgələrin yüksəlişi sahəsində ugurla reallaşdırılan dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, sosial infrastrukturun keyfiyyətinin artırılmasına, sahibkarlıq mühüttinin dəha yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına, əhalinin məşğulluluğunu artırılmasına təkan verib.

Regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayan və bər iqtisadiyyatda kompleks tədbirlər həyata keçirir Prezident İlham Əliyevin verdiyi təqsirlərin icrasını mütemadi olaraq şəxson yoxlaması və bölgələrin təkmil konsepsiyanı icra vəzifəsi ilə bağlı hər kəs xüsusi müşavirələr keçirilmişdir. Bölgələrin təsdiq olundu ki, regionlarının inkişafı dövlət başçısının fealiyyətində prioritet təşkil edir.

Ümumiyətə, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında əksini təməl vəcib istiqamət insan amilinə xidmət etməkə və yeni sosial-infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, sahiyyə, rabitə müssəssələrinin tikintisini, yeni yolların çəkilməsini və əsaslı berpasın nəzərdə tutur.

Prezident İlham Əliyev hər il bu proqramların icrası ilə yerində tanış olur. Dövlət başçısı təz-üzə regionlara sefər edərək həm gülənlər işlər, həm də sakınlərlə şəmimi görürək onların problemləri ilə maraqlanır. Bəzən elə olur ki, vətəndaşın problemləri həll edilir və ya dövlət başçısı tarafından məsələnin həlli ilə bağlı aidiyətli qurumlara tapşırıqlar verilir.

davamı 2-ci səh.



# Regionların sosial-iqtisadi inkişafı istiqamatında kompleks tədbirlər davam etdirilir

**Əvvəl 1-ci sah.**

Prezident müxtəlif sosial-işə obyektlərinin, zavod-fabriklərin açılışında iştirak edir, müəssisənin kollektivi qarşısında geniş nitq söyləyir. Bütün çixışlarında xalqa dövlətin görüyü işlərlə bağlı hesabat verən Prezident həm də əhalini narahat edən məsələlərə aydınlıq getirir.

Yola salmışım 2021-ci ilin son günündə - Dünyaya Azərbaycanlılarının Həmrəyiyyi Günü və Yeni il münasibətilə xalqa müraciətindən Prezident İlham Əliyev bir dərəcədə bərə məsələlərə toxunaraq bildirdi ki, Azərbaycanın bütün yerlərində inkişaf müşahidə olunur. Regional inkişaf programı uğurla icra edilir. Bu il Prezidentin bölgələrə cəoxşalı safərləri sayında olavaş imkanların aşkar edilməsi üçün səylər göstərilir və bu safərlər müntəzəm xarakter daşıyır.

Prezident dedi ki, ötən il bölgələrə 47 dəfə safər edib ki, bunun da 32-si işğaldan azad edilmiş torpaqlarda olan safərlərdir. Bu safərlər zamanı Prezident onlarca müəssisənin təməlini qoyub, yeni sosial-iqtisadi obyektlərin açılışlarını edib. Bütün bunlar Azərbaycanın öz hesabına, heç kimdən, heç bir beynəlxalq təşkilatdan yardım almadan həyata keçirilib.

Yəni global böhranın dünya iqtisadiyyatına mənfi təsir etdiyi döndəmdə belə, Azərbaycan öz güclüyə işğaldan azad edilmiş torpaqlarında yeniden qurulma, tikinti-quruculuq işləri aparır, həmçinin digər bölgələrində dəvlet programında əksini tapmış layihələri gerçəkləşdirir.

Bölli, yola salmışım 2021-ci il də ölkəmiz üçün uğurlu olmuş, Əgar keçən ilin statistikasına nəzarət ettiğim kimi, il ərzində dövlət başçısı respublikanın bir çox şəhər və rayonuna safər edərək verdiyi tapşırıqları və göstərşələrin icrası ilə yerində maraqlanıb, eləcə də müümütiy sənaye obyektlərinin, sənaye müəssisələrinin, mədəniyyət mərkəzələrinin açılışları, avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olub, hərbi hissələrə baş çəkib və sakinlərlə görüşərək keçirilib.

Ötan ilin birinci rübündən pandemiya, sonuncu rübündən - postmünaqişə dövrü müxtəlif istiqamətlərdə həyata keçirilan siyasetə yeni reallıqdan başlamışdır. Prezident bölgələrə safərləri çərçivəsində açılışını etdiyi, təməlini qoyduğu sosial-iqtisadi obyektlər bir dərəcədə stübt edir ki, əslən çəkilişinə görə təsirlərə baxımayaraq, regional inkişaf strategiyası ardıcıl həyata keçirilməkdədir.

Regionların sosial-iqtisadi inkişafına dair dəvlet programlarına uyğun olaraq son illərdə sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxənləndirilməsi siyasi təsas inkişafçılarındandır. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına dəxşüsün önemlər, mövcud təbii və iqtisadi resursların istehsalə cəlb edilmiş, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində tədbirlər həyata keçirilir.

Sənayeləşmə siyasiyata uyğun olaraq, ölkəmizdə yəzilərə müəssisə, yeni istehsal sahələri yaradırdı, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artı, ixrac imkanları genişləndir.

Otan il qeyri-neft sənayesinin inkişafı istiqamətində ölkəmizdə xeyli sayıda yeni müəssisə fealiyyətə başlayıb. Prezident İlham Əliyev yanvarın 18-də Sumqayıt şəhərindən sahərə zamanı Sumqayıt Kimya Sənaye Parkında iki müəssisənin - "Azersulfat" MMC-nin sulfat turşusunu istehsal, "Glassica" QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, "Azerfloat" QSC-nin termoformasiyası metodu ilə vərəqə şüşə istehsalının açılışını edib. Bu zavod Azərbaycanda termoformasıdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.

Sentyabrın 3-də Prezident sənaye parkının 17-ci rezidenti olan "Azmorad" MMC-nin istifadə müdürü bitmiş qurğusun turşulu akkumulyator baterayalarının utilizasiyası aparılacaq müəssisəsinin açılışını edib. Bu müəssisədə istifadə müddətli bitmiş qurğusun turşulu akkumulyator baterayalarının utilizasiyası nəticəsində propilen və yüksək sənəqli polietilen, qurğuslu külçə, qurğusunu aktiv külçə və ammonium sulfat məhlülü olda olunacaq. Müəssisədə bir sıra ölkələrin qabaqcıl texnologiyalarının istifadəsi edilir. 10 nəfərin daimi işlətən olunduğu müəssisədə istehsal edilən məhsullar daxili bazarnı tələbatını ödəməklə yanaşı, Türkiyə, Bolqarıstan və MDB ölkələrindən ixrac edilir.

Azərbaycanın ilki, Cənubi Qafqazın an böyük sənaye parkı - Sumqayıt Kimya Sənaye Parkında artıq qeydiyyatı almış 24 rezidentindən 17-si istehsal faaliyyətini başlayıb. Sənaye parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir.

Bələdiyə, Sumqayıt Kimya Sənaye Parkında təməlini qoyulan və açılış edilən müəssisələrin təmsilindən əməkçi dəmir Ticarət Limanına yaxın məsafədə yerləşir. Hələki Azərbaycan daxilindən dəmir yolu xətti keçən yeganə sənaye məhəlləsidir. Bu gün sənaye məhəlləsində, ümumiylədə, müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına 45,44 milyon manat investisiya cəlb olunub. Sənaye məhəlləsində mövcud layihələr üzrə 364 iş yeriin yaradılması nəzərdə tutulub.



Dövlət başçısı İlham Əliyev məhəllənin rezidentini olan "Azərməs" zavodunu da işə salaraq xeyri-dəvəsini işlədi. Zavod 1500 adəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir. Prezidentin açılışını etdiyi digər müəssisə isə "Elberg" tikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Bu, Azərbaycanda ilk tacirüberdir. Burada tikinti materialları - gips, əhəng, kərpic, alçıpan və digər inşaat materialları istehsal edən zavodların layihələndirilməsi və quraşdırılması həyata keçirilir.

Sənaye məhəllələrdə fealiyyət göstərən digər zavod isə "Uyusal Ambalaj" plastik su qabları istehsalı mənşəsindədir. Bu zavodda il ərzində müxtəlif ölçülü 350 min adəd su qabı istehsal olunacaq. Azərbaycanda 15 ildə fealiyyət göstərən şirkət artıq məhsullarını Hacıqabul Sənaye Məhəlləsində istehsal edəcək. Sənaye məhəlləsinin digər rezidenti isə 600-900 ton yüngül təsishələrə dən "Plasstech" zavodudur. Dövlət başçısının açılışını etdiyi müəssisələrdən biri isə gübər istehsalı ilə məşhurlaşmış olan "AzAgromill" müəssisəsidir. Müəssisədə 600 min ton gübər istehsal olunur.

Kənd təsərrüfatının an məsasında texnologiyalar və elmi səsasalar üzərində inkişafı dövlət başçısının aqrar siyasi təsasında dənənəsələrdən və fealiyyəti məhz bərə prinsiplərlə həyata keçirilir. Prezident İlham Hacıqabul sahərəndə açılışını etdiyi "Azərsun Şamaxı Aqropark" və "Agro Dairy" MMC-nin aqroparkı dənənəsələrdən idarəetdir. Birinci müəssisə 2 hissədən əkin sahələri və həyvandarlıq kompleksindən ibarətdir. Həyvandarlıq kompleksində 2000 bas təsərrüfatı istiqaməti olmaqla, 5000 bas iribuyuzlu həyvan saxlanılır. Gündəlik süd istehsalı 50 tondur. Müəssisə isə ilən etibarən 1000 bas damızlı döyü yetərilməyi hədəfləyir. Kompleksdə Azərbaycanda ilk dəfə embrion köçürülməsi həyata keçirilir.

İkinci müəssisə regionlarda kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması, müasir texnika və innovasiyaların tətbiqi ilə yüksək məhsuldarlıq malik keyfiyyətli mahşul olda etmək məqsədli layihələr həyata keçirir. Onlardan Samux rayonunun Qaraağac kəndi ərazisində ümumi sahəsi 2698 hektar, Tovuz rayonunun Ceyrancıl ərazisində 7000 hektar və Padarçıl (Hacıqabul, Şamaxı) ərazisində 5000 hektar olan sahələrdə intensiv bitkicilik təsərrüfatı yaradılıb, yeni ərazilər əkin dövriyyəsinə cəlb edilib. Aqroparkda növbəli əkin sistemli, intensiv aqrotexnologiyaların tətbiqi edilir, takrar əkin həyata keçirilir. Nəticədə ilda iki dəfə yüksəkkeyfiyyətli mahşul almış məmənə olur. Müəssisə, həmçinin toxumcululukla müşəqə olur və bu sahədə fealiyyətini "seleksiya-toxumcu-əmətli mahşul istehsalçı" prinzipinə əsaslanaraq həyata keçirir.

Prezident İlham Əliyevin mayın 10-da Naxçıvanı sahərənəcəsində açılışını etdiyi Sümə Mayalanma Mərkəzi isə müxtəlif sənaye parkının açılışını da təməlini təsərrüfatının inkişafından da əldən qazanır. Nəticədə 10-na Naxçıvana Culfa-Ordubadı magistral avtomobil yolu, mayın 15-dən Qəbələdə Bum çay üzərində yeni köprü və Bum qəsəbəsinə gedən avtomobil yolu, Qəbələ Damır Yolu Vəzqəzli və Ləki stansiyası-Qəbələ birləşti dəmir yolu, iyulun 22-də Goranboy rayonunda Əlizəli-Xan Qərvənd-Səfikürd-Təpəqarayonunu avtomobil yolu, noyabrın 1-də İsmayıllıda Basqal-Sulut avtomobil yolu və dekabrın 6-də Quba-Qonaqkənd avtomobil yoluun açılışını edib.

Dövlət başçısı İlham Əliyevin dəstəyi ilə Birinci vitse-prezident Mehriban Xanım Əliyevanın milli dəyərlərimizdən biri olan Azərbaycan xalça sənətinin yenidən dirçəldiləməsi sahəsində həyata keçiridi. Tədbirlər milli irtisəmə sahəsində həyata keçirildi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemlərə tədbirlər davam etdirilir.

Otan il aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsinin açılışını da biyusən tərkib hissəsi sayılmalıdır. Biyusən Ələt Ticarət Limanına yaxın məsafədə yerləşir. Hələki Azərbaycan daxilindən dəmir yolu xətti keçən yeganə sənaye məhəlləsidir.

Bu gün sənaye məhəlləsində, ümumiylədə, müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına 45,44 milyon manat investisiya cəlb olunub. Sənaye məhəlləsində mövcud layihələr üzrə 364 iş yeriin yaradılması nəzərdə tutulub.

növbəti yaşayış kompleksinin teməli qoyulub.

Bütün bunlar əlbəttə ki, Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. 2022-ci ildə bölgələrin yüksəkliyi naməni böyük layihələr reallaşdırılacaq. Bu da onu deməyə asas verir ki, regionların inkişafına dair 2019-2023-cü illər dair dövlət programı uğurla yekunlaşacaq.

Göründüyü kimi, bölgələrin yüksəkliyi dövlət programı əsasında gerçəkləşir. Lakin bu program qəbul edildiyi zaman Azərbaycanın əzli torpaqları işğal altında idi. 2020-ci ilin sentyabr ayının 27-də əks-həmsərəməliyyatın ilə başlayıb noyabrın 8-də şəhər Zəfərət bitən Vətən müharibəsindən sonra vəziyyət tamamilə dəyişdi. Azərbaycan bununla yeni reallıqlar yaratdı.

Müzaffər Komandan kimi, Qarabağı işğalşdırmaq adad edən İlham Əliyev torpaqlarını yenidənqurma, tikinti-quruculuq meydənindən keçirdi. Özü da bunlar Azərbaycanın öz hesabına, dövlət büdcəsinə əsasən həyata keçirildi. Prezident iki iqtisadi rayon da yaradı - Qarabağ və Şərqi Zəngəzur. Həmin rayonlarda sosial-iqtisadi layihələrin təz bir zamanda reallaşması üçün bütün potensial ortaya qoyulub və dünyaya bir dəbət edildi ki, Azərbaycan səhərlərə böyük səhərlərdir.

Bu gün ikinci iqtisadi rayonda çox mühüm layihələr reallaşdırılır. Başa çatan ildə Müzaffər Komandan İlham Əliyev torpaqlarını yenidənqurma, tikinti-quruculuq işlərinin başlanmasına qarşıda duran və prioritet məsələlər idi. Azərbaycan heç kimdən yardım almadan, bəlli missiyyəti da uğurla icra etməyə başladı və bu gün dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş torpaqlarda böyük xariciqlər yaradı.

Əgər geridə qoyduğumuz 2021-ci ilə nəzər yetirirsə, buna bir dərəcədə sahidi edir. Prezident Qarabağ və Şərqi Zəngəzurda 32 sahər edib, 21 obyekti açılışını edib, 37 təməlqöymə marasimində olub. Ötan il Qarabağ və Şərqi Zəngəzurda Füzuli Beynəlxalq Hava Limanı, "Zəfər yolu", Suqovuşan qəsəbəsi və Tələs kəndindən gedən Xanlıq-Qubadlı yolu, 110/35/10 kilovoltluq "Şuşa", "Füzuli", "Cobrayıl", "Zəngilan", "Qubadlı" yarımstansiyaları, "Güləbəd" və "Suqovuşan-2" Kiçik Sənək elektrik stansiyaları.

Prezident geridə qoyduğumuz 2021-ci ilə nəzər yetirirsə, buna bir dərəcədə sahidi edir. Prezident Qarabağ və Şərqi Zəngəzurda 132 sahər edib, 21 obyekti açılışını edib, 37 təməlqöymə marasimində olub. Ötan il Qarabağ və Şərqi Zəngəzurda minələrən təmələnmə, yenidənqurma, tikinti-quruculuq işlərinin başlanmasına qarşıda duran və prioritet məsələlər idi. Azərbaycan heç kimdən yardım almadan, bəlli missiyyəti da uğurla icra etməyə başladı və bu gün dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş torpaqlarda böyük xariciqlər yaradı.

Regionların inkişafı programlarının vacib tərkib hissələrindən biri da əhalinin və bölgələrdə yaradılan sənaye müəssisələrinin keyfiyyəti, fasilesiz elektrik enerjisi ilə təminatıdır. Son illərdə bölgələrdə "Azərxalça"nın filialları açılıb və onların sayının 31-də qatıldırılmış planlaşdırılır. Mayın 10-də Prezidentin Naxçıvanı Muxtar Respublikasına sahərənəcəsində açılışını etdiyi "Azərxalça" ASC-nin Naxçıvan filialı da bu sahədə növbəti inşası təməlində.

Növbəti inkişafı programlarının vacib tərkib hissələrindən biri da əhalinin və bölgələrdə yaradılan sənaye müəssisələrinin keyfiyyəti, fasilesiz elektrik enerjisi ilə təminatıdır. Son illərdə bölgələrdə "Azərxalça"nın filialları açılıb və onların sayının 31-də qatıldırılmış planlaşdırılır. Dövlət programlarında uyğun olaraq əksər şəhər və rayonlarda məsələlərə dəmədi, bəlli missiyyəti da uğurla icra etməyə başladı və bu gün dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş torpaqlarda böyük xariciqlər yaradı.

Şuşa ilənəcəsindən, "Xanlıq-Beynəlxalq Hava limanının" inşası təməlindən qədəm qoyub. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Büləbülin ev-muzeyi, Molla Pənah Vaqifin büstü, Şuşa Üzeyir bay Hacıbəylinin heykəlini açılışlı olub. Bundan başqa, Zəngilan, Qubadlı, Cabrayıl rayonlarında DSX-nin hərbi hissə kompleksləri açılıb.

Prezidentin "Xanlıq-Beynəlxalq Hava limanının" inşası təməlindən qədəm qoyub. Molla Pənah Vaqifin muzey-məqb



# Dövlət Gömrük Komitəsinin sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanum Vladanka Andreyeva ilə görüşüb

Yanvarın 19-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanum Vladanka Andreyeva ilə görüşüb.

Qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev BMT ilə Dövlət Gömrük Komitəsi arasında uzunmüddətli, səmərələr olğalarından məmənnüllüqlə bəhs edib və bu əməkdaşlığın Azərbaycan gəmərçiyünün inkişafını müümüh dəstək göstərdi.

Ölkə iqtisadiyyatının formalasmasında müümüh rol olan gömrük işinin dəha səmərələ və şəffaf şəkildə qurulması istiqamətində görülen tədbirlər toxunan Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin gömrük sistemində həyata keçirilən islahatlar barədə danışdı. Tətbiq edilən yeniliklər hesabına şəffaflığın təmin olunduğu, dövlət büdcəsinə ödənilen vəsaitlərin bir neçə dəfə artıq, qacaqmalçıqlıqla mübarizədə müümüh naiyyətlərinə əldə edildiyi diqqət çatdırılıb.

Səfər Mehdiyev BMT ilə Dövlət Gömrük Komitəsi



təsi arasında bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə, bu istiqamətdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanum Vladanka Andreyevanın da öz töhfəsinə əsirgəməyəcəyinə tömirdən olduğunu bildirilib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanum Vladanka Andreyeva müştəqil Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından, həyata keçirilən islahatlarından, informasiya texnologiyaları sahəsində əldə olunan naiyyətlərdən razılıqla səhərb

əcib, narkotik vəsaitlərin qanunsuz dövriyyəyinə qarşı mübarizə istiqamətində gömrük orqanlarının fealyyətinin yüksək qiymətləndirilib.

BMT ilə gömrük xidməti arasında əməkdaşlıqla məmənnüllüqlə dənizlər qonaq galəcək perspektivlər barədə fikirlərinə bildirib, mövcud səmərələ münasibətlərin daimi olacağına əminliliyi ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafinda fikir mübadilisi aparılıb.

DKG Mətbuat və İctimaiyyət Əlaqələr İdarəsi

## Chairman of State Customs Committee meets with UN Resident Coordinator in Azerbaijan

On January 19, chairman of the State Customs Committee, customs service Colonel-General Safar Mehdiyev met with the UN Resident Coordinator in Azerbaijan Ms. Vladanka Andreeva.

Welcoming the guest, chairman of the State Customs Committee Safar Mehdiyev expressed satisfaction with the long-term, effective relations between the UN and the State Customs Committee, said the cooperation provided important support to the development of Azerbaijan's customs.

Touching on the measures taken to build the customs system in a more effective and transparent way, Safar Mehdiyev spoke about the reforms carried out in the customs system under the leadership of Azerbaijan's President İlham Aliyev. It was underlined that thanks to the innovations transparency had been ensured, budget revenues had increased several



UN Resident Coordinator in Azerbaijan Ms. Vladanka Andreeva would also do her best.

The UN Resident Coordinator in Azerbaijan Ms. Vladanka Andreeva praised the development tendency of the customs bodies of the independent Azerbaijan, reforms, achievements in the area of information technologies, highly appreciated the activity of customs bodies in fighting against illicit drug trafficking.

Expressing satisfaction with the cooperation between the UN and customs service, the guest talked about the prospects, expressed confidence that the productive relations would be permanent.

Views were exchanged on the issues of mutual interest.

Press and Public Affairs Department of the State Customs Committee

## Dövlət Gömrük Komitəsi və Böyük Britaniyanın Milli Cinayat Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Yanvarın 18-da Dövlət Gömrük Komitəsində Böyük Britaniya Milli Cinayat Agentliyinin Azərbaycan üzrə məsul əlaqələndiricisi Con Qoldingin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə iki qurum arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Osgar Abdullayev qonaqları səmimiyyətlə salamlayaraq Azərbaycan gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti, bu sahədə mövcud qanunverciliq, gömrük orqanlarının qacaqmalçılığı qarşı mübarizə istiqamətində əldə ediyi naiyyətlərlər barədə malumat verib.

Bildirilib ki, 2021-ci ildə gömrük orqanları tərafından Azərbaycandan tranzit keçməklə Avropana daşımmasına cəhd göstərildi. 3 ton 43 kilogramdan artıq narkotik vəsito aşkar edildiklər qanunsuz dövriyyəyən çıxarılb. Bunun əsas hissəsinə heroin təşkil edib.



Komitə sədrinin müavini qacaqmalçılığı qarşı mübarizə sahəsində Azərbaycan gömrükünün müümüh vənövli kinoloji xidmət formalasdırlığı, gömrük-keçid məntəqələrindən mütəsir texniki nəzarət vəsaitlərindən istifadə etdiyi və beynəlxalq əməkdaşlığı xüsusü diqqət göstərdiyini bildirib.

Osgar Abdullayev Dövlət Gömrük Komitəsinin qacaqmalçılığı və narkotik vəsito vəsiti qanunsuz dövriyyəyinə qarşı mübarizə istiqamətində bir sərə

beynəlxalq təşkilatlar, inkişaf etmiş dövlətlərə səmərələ əlaqələrindən bəhs edib, Böyük Britaniyanın Milli Cinayat Agentliyi ilə də bu sahədə əməkdaşlığın daha çox gücləndirilməsinin ümumi işə fayda verəcəyini vürgüləyib.

Böyük Britaniya Milli Cinayat Agentliyinin Azərbaycan üzrə məsul əlaqələndiricisi Con Qolding təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Milli Cinayat Agentliyinin dünyadan bir sıra regionlarında ofisləri fəaliyyət göstərir və məqsəd həmin ölkələrin hüquq-mühafizə orqanları ilə six əməkdaşlıq quraraq cinayətkarlıq qarşı səmərələ mübarizə aparmaqdır.

Con Qolding Azərbaycan gömrük orqanlarının narkotik vəsito vəsiti qanunsuz dövriyyəyinə qarşı səmərələ mübarizə istiqamətində əldə ediyi uğurlardan məmənnüllüğünü ifadə edib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafinda fikir mübadilisi aparılıb.

DKG Mətbuat və İctimaiyyət Əlaqələr İdarəsi

## Discussions held on cooperation between State Customs Committee and UK National Crime Agency

A meeting with the delegation led by the UK National Crime Agency's authorized coordinator on Azerbaijan John Golding was held at the State Customs Committee on January 18.

Issues on cooperation between the two agencies were discussed during the meeting.

Welcoming the guests, deputy chairman of the State Customs Committee, customs service Lieutenant-General Asgar Abdullayev gave information about the law-enforcement activity of the Azerbaijani customs bodies, the existing legislation in this sphere and achievements gained by the customs bodies in the fight against smuggling.

It was said that in 2021 the customs bodies seized more than 3 tons 43kg of drugs by preventing the attempt to smuggle them to Europe via Azerbaijan. The main part of the drugs was heroin.

Deputy chairman of the Committee said Azerbaijan's customs had established an exemplary dog training service, modern technical control devices were used at the customs checkpoints, special attention was attached to the international cooperation.

Asgar Abdullayev spoke about the productive relations of the State Customs Committee with numerous international organizations, developed countries in fighting against smuggling and illicit drug trafficking, underlined that further strengthening of the cooperation with the UK National Crime Agency would be useful.

The UK National Crime Agency's authorized coordinator on Azerbaijan John Golding gave detailed information about the agency.

It was said that the National Crime Agency had offices in a number of regions of the world, the aim was to fight against crimes by establishing close cooperation with the law-enforcement bodies of those countries.

John Golding praised the achievements gained by Azerbaijan's customs bodies in the fight against illicit drug trafficking.

Views were exchanged on the issues of mutual interest.

Press and Public Affairs Department of the State Customs Committee

## "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bondını rəhbər tutaraq qorar alıb:

Madda 1. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunverciliç Toplusu, 2013, № 7, maddə 779; 2016, № 1, maddə 21, № 2 (II kitab), maddə 206, № 6, maddə 972; 2017, № 3, maddə 340; 2019, № 5, maddə 802; Azərbaycan Respublikasının 2021-ci il 30 sentyabr tarixli 379-VİQD nömrəli Qanun) 2020-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergil işarəsi ilə əvvəl olunsun və aşağıdakı məzmdə 2020-ci il 21 dekabr tarixli 15-5 nömrəddən tətbiq edilsin:

Madda 2. Bu Qanun 2021-ci il oktyabrın 15-dən tətbiq edilir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 dekabr 2021-ci il

## "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 443-VİQD nömrəli Qanunun tətbiqi və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanunun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 23-ci bondlarını rəhbər tutaraq "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 443-VİQD nömrəli Qanunun tətbiqi barədə" Azərbaycan Respublikasının 2013, № 7, maddə 801; 2016, № 2 (II kitab), maddə 260, № 6, maddə 1022; 2017, № 8, maddə 1521) aşağıdakı dəyişikliklər edilsin:

1. Müyyən edilsin ki:

1.1. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanunun 20.0.21-ci maddəsinde nözdür tətbiq olunmuş müvafiq icra hakimiyyəti orqanının sahəsi tətbiq olunmuş icra hakimiyyəti orqanının Prezidentinə hörməti keçirir:

1.2. həmin Qanunun 20.0.21-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Minatımızla Agentliyi nəzərdə tutulur.

1.3. 3.1-1-ci bondın sonunda nöqtə işarəsi nöqtəli vergil işarəsi ilə əvvəl olunsun və aşağıdakı məzmdə 3.8-ci bondın əlavə edilsin:

3.8. 3.8-ci bondın sonunda nöqtə işarəsi "20.0.20-ci (birinci və ikinci hallarda)" sözü "20.0.20-ci (birinci və ikinci hallarda)" sözü ilə əvvəl olunsun və aşağıdakı məzmdə 3.8-ci bondın əlavə edilsin:

3.9. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının 2020.0.21-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Minatımızla Agentliyi nəzərdə tutulur."

4. Bu Fərman 2021-ci il oktyabrın 1-dən tətbiq edilir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 11 yanvar 2022-ci il

## Dövlət Gömrük Komitəsi və İcbari Siğorta Bürosu arasında "Yaşıl Kart" müqavilələri ilə bağlı integrasiyanın tamamlanması münasibətilə təqdimat və mətbuat konfransı keçirilib

Yanvarın 18-da Dövlət Gömrük Komitəsi və İcbari Siğorta Bürosu arasında "Yaşıl Kart" müqavilələrinin təqdimat və mətbuat konfransı keçirilib.

Bildirilib ki, "İcbari Siğorta Bürosu" Hüquqi Şəxslərin İttifaqının (İSB) elektron informasiya sistemi ilə Dövlət Gömrük Komitəsinin (DKG) elektron informasiya sistemi arasında "Yaşıl Kart" müqavilələrinin təqdimat və mətbuat məlumat məbadilisini başa çatdırılıb. İnteqrasiya nütcəsində saxta "Yaşıl Kart"ların yayılması və istifadəsinin qarşı芦naqalanacaq.

İSB-nin elektron informasiya sistemi ilə DKG-nin informasiya sistemi arasındaki məlumat məbadilisini ölkəmizdə qeydiyyatdan keçirib. Məqsəd avtomatlaşdırılmış vəsito vəsiti ilə bağlı məlumat məbadilisini başa çatdırılıb. İnteqrasiya nütcəsində saxta "Yaşıl Kart" büroları tərəfindən bir çox məlumatlar daxil olur. Öz növbəsində İcbari Siğorta Bürosu ölkəmizdən "Yaşıl Kart"ın etibarlılığını elektron formada müyyən edilmişdir və proseslərin sürətləndirilməsinə xidmətdir.

Bəzək ki, yaxın keçmişdə dönyanın müxtəlif ölkələrindən Azərbaycanda qeydiyyatdan keçmiş nəqliyyat vəsito vəsiti istifadəsi təqdimatda keçirilir. Böyük Britaniya Milli Cinayat Agentliyinin tətbiqindən sonra İcbari Siğorta Bürosu ölkəmizdən "Yaşıl Kart"ın etibarlılığını elektron formada müyyən edilmişdir və proseslərin sürətləndirilməsinə xidmətdir.

İcbari Siğorta Bürosu ölkəmizdən "Yaşıl Kart"ın etibarlılığını elektron formada müyyən edilmişdir və proseslərin sürətləndirilməsinə xidmətdir.

İsmayıllı Hüseynov vürgulayıb ki, İcbari Siğorta Bürosu ilə elektron sistemlərin integrasiyası edilməsi sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, gömrük məntəqələrindən "Yaşıl Kart"ın etibarlılığını elektron formada müyyən edilmişdir. "Yaşıl Kart"ın etibarlılığı elektron sistem vasitəsi ilə siyahı təminatı barədə məlumatın əlavə ediləcək. Bu da öz növbəsində xaricdən ölkəmizdən "Yaşıl Kart"ın etibarlılığı elektron formada müyyən ediləcək. "Yaşıl Kart"ın etibarlılığı elektron formada müyyən ediləcək. "Yaşıl Kart"ın etibarlılığı elektron formada müyyən ediləcək. "Yaşıl Kart"ın etibarlılığı elektron formada müyyən ediləcək. "Yaşıl Kart"ın etibarlılığı elektron formada müyyə



# "20 Yanvar - qəhrəmanlıq, milli qürur dastanı"

Dövlət Gəmrük Komitəsinin Akademiyasının 20 Yanvar faciəsinin 32-ci iləndən nümunələrinə həsr olunmuş "20 yanvar - qəhrəmanlıq, milli qürur dastanı" adlı tədbir keçirilib.

Akademiya rəhbərliyi, Türk Standartları İstifadəcisi (TSE) Azərbaycanlı nümayəndələri, Akademiyanın əməkdaşları və tələbələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Həmişəşəhərdir, Azərbaycanın müstəqilliyi uğrunda həlak olan şəhidlərimizin aziz xatirəsi bir dəqiqlik sükütlə yad edilib. Sonra 20 Yanvar hadisələrinə həsr edilmiş videoçarx nümayış olub.

Akademiyanın rəisi Qulu Novruzov tədbirin giriş sözü ilə açaraq, bu faciənin Azərbaycanın müstəqillik tarixindən qazanılmış olmaqla yanaşı, həm də şərsəf və qürur şəhifəsi olduğunu qeyd edib. O bildirib ki, 32 il ötsə də, tərdilən bənəvəlilik öz tarixi mahiyəyini itirmir və Azərbaycan xalqı hər 1 il 20 Yanvar şəhidlərimin xatirəsinə dərin ehtiramlı yad edir.

Faciənin baş verdiyi dövrə nəzər salan Qulu Novruzov o dövrün gərgin içtimai-siyasi mənzərəsi və



ilə başa çatıb. Bu zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınması Azərbaycan xalqı bütün dünyada qalib xalq kimi tanınır.

Vətən mühərribəsindən Türkəyin Azərbaycanın manevi və siyasi dəstəyindən do söz aqan Qulu Novruzov Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq və həmçinin nümunəsi olduğunu bildirib və bu tarixi birləşin galəcək nəşrlərə müraciət olaraq qalacağını vurgulayıb. Akademiya rəisi gəncələr Azərbaycan xalqının başına gələn faciələri, xalqımızın şanlı keçmişini, xüsususlu müstəqillik dövrünün tarixini dərindən öyrənməyi tövsiyə edib və galəcək nəşrlərə də qəhrəmanlıq və zəfərlərə dələ bir tarixin öürülməsinənə vəzibiyini vurgulayıb.

Daha sonra tədbirdə Akademiyanın tələbələri 20 Yanvara həsr olunmuş çıxış və şəhər səsləndiriblər.

Ona da bildirik ki, yanvarın 20-də Dövlət Gəmrük Komitəsinin Akademiyasının tələbələri 20 Yanvar faciəsinin 32-ci iləndən əlaqədar Şəhidlər xiyabaniñ ziyyərət ediblər. Vətənən azadlığı və müstəqilliyi uğrunda canlarından fədai etmiş soydaşlarının xatirəsinə yad edən gəncələr şəhid məzarlarının üzərinə "Əbədi məşəl" in önnüne gül dəstələri düzüblər.

xalqın azadlığı uğrunda mübarizəsindən bəhs edərək 20 Yanvar hadisələrinin həm də Azərbaycan xalqının mübariziliyi, əyvənlilik, məgrurluğunu nümayış etdiridiyini vurgulayıb. Akademiyanın rəisi onu da qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin siyasi-hüquqi qiyamət verilib. Bu gün ulu öndərin siyasi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsi 30 illik erməni işğalına son qoyulması

# 20 Yanvar Ümumxalq Hüzn Günüə həsr edilmiş tədbir keçirilib

Mərkəzi Gəmrük Hospitalunda 20 Yanvar Ümumxalq Hüzn Günüə həsr edilmiş tədbir keçirilib.

Önce mərasim iştirakçıları Azərbaycanın müstəqilliyi və arazi bütövülüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinə bərəcənlilik sükutla yad ediblər.

Dövlət Gəmrük Komitəsi Tibbi Xidmet İdarəsinin rəisi Ceyhun Məmmədov tədbirdə çıxış edərək bildirib ki, 1990-ci il 20 Yanvar hadisələrinə zaməni sovet ordusunun hərbi həssələri Vətən öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı qətləmə tövridir. Yanvarın 19-dan 20-nə keçən gecə hec kimə rəhm edildi, usaqlar, gənclər, yaşlı insanlar amansızcasına öldürüldü.



Əliyevin rəhbərliyi altında Azərbaycanın rəsədləti Ordusu torpaqlarına işğaldən azad etdi, Azərbaycan öz əzli və tarixi hissəsi olan Qarabağı qovuşdu.

Sonra Tibbi Xidmet İdarəsinin rəisi müavini İsmayılov Əbdinəyev çıxış edərək deyib ki, 1990-ci il 20 yanvar gecəsində halak olanların arasında yaralılar körəmə tolessən tacili yaradım işçiləri də olsu. Bu qətləmə ümumxalq hüsnü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mötinliyini göstərdi.

Mərkəzi Gəmrük Hospitalının baş həkiminin müavini Bəxtiyar Musayev isə bildirib ki, bu hədise Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən döntüs nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi realliga çevrilib, dönməz xarakter alıb, xalq öz galəcəyini yalnız müstəqil Azərbaycanda görüb. Bu gün Azərbaycan xalqı öz qəhrəmanlıq övladlarının aziz xatirəsinə dərin ehtiramla yad edir və bu faciəni hec vaxt unutmayıacaq.

Daha sonra tədbir iştirakçıları 20 Yanvarla bağlı xatirələrini bölüşüb.

# Muxtar respublika gəmrük orqanlarının illik fəaliyyəti və qarşısında duran vəzifələr müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Gəmrük Komitəsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasından əralı gələn vəzifələr və 2021-ci il ərzində görülmüş işlər müzakirə olunub.

Bu məqsədə keçirilən kollegiya iclasında Komitə sədri, gəmrük xidməti general-leytenantı Şəhət Həbibəlli qeyd edib ki, hesabat dövrü ərzində gəmrük orqanları tərəfindən iqtisadi təhlükəsfiziyin və daxili bazarın qorunması, hüquqmühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idarə məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gəmrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyəti davam etdirilib.

Vürgulanıb ki, hərtərəflə dövlət qayğısı ilə əhatə olunan gəmrük xidmətinin modernləşməsi, iş şəraitinin dəha da yaxşılaşdırılmasa diqqətdə saxlanılıb. Sədərək Gəmrük İdarəsi təqdim etdi, ərzində gəmrük orqanları tərəfindən iqtisadi təhlükəsfiziyin və daxili bazarın qorunması, hüquqmühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idarə məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gəmrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyəti davam etdirilib.

Vürgulanıb ki, hərtərəflə dövlət qayğısı ilə əhatə olunan gəmrük xidmətinin modernləşməsi, iş şəraitinin dəha da yaxşılaşdırılmasa diqqətdə saxlanılıb. Sədərək Gəmrük İdarəsi təqdim etdi, ərzində gəmrük orqanları tərəfindən iqtisadi təhlükəsfiziyin və daxili bazarın qorunması, hüquqmühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idarə məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gəmrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyəti davam etdirilib.

Vürgulanıb ki, hərtərəflə dövlət qayğısı ilə əhatə olunan gəmrük xidmətinin modernləşməsi, iş şəraitinin dəha da yaxşılaşdırılmasa diqqətdə saxlanılıb. Sədərək Gəmrük İdarəsi təqdim etdi, ərzində gəmrük orqanları tərəfindən iqtisadi təhlükəsfiziyin və daxili bazarın qorunması, hüquqmühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idarə məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gəmrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyəti davam etdirilib.

Vürgulanıb ki, hərtərəflə dövlət qayğısı ilə əhatə olunan gəmrük xidmətinin modernləşməsi, iş şəraitinin dəha da yaxşılaşdırılmasa diqqətdə saxlanılıb. Sədərək Gəmrük İdarəsi təqdim etdi, ərzində gəmrük orqanları tərəfindən iqtisadi təhlükəsfiziyin və daxili bazarın qorunması, hüquqmühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idarə məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gəmrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyəti davam etdirilib.

Vürgulanıb ki, hərtərəflə dövlət qayğısı ilə əhatə olunan gəmrük xidmətinin modernləşməsi, iş şəraitinin dəha da yaxşılaşdırılmasa diqqətdə saxlanılıb. Sədərək Gəmrük İdarəsi təqdim etdi, ərzində gəmrük orqanları tərəfindən iqtisadi təhlükəsfiziyin və daxili bazarın qorunması, hüquqmühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idarə məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gəmrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyəti davam etdirilib.

Vürgulanıb ki, hərtərəflə dövlət qayğısı ilə əhatə olunan gəmrük xidmətinin modernləşməsi, iş şəraitinin dəha da yaxşılaşdırılmasa diqqətdə saxlanılıb. Sədərək Gəmrük İdarəsi təqdim etdi, ərzində gəmrük orqanları tərəfindən iqtisadi təhlükəsfiziyin və daxili bazarın qorunması, hüquqmühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idarə məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gəmrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyəti davam etdirilib.

Vürgulanıb ki, hərtərəflə dövlət qayğısı ilə əhatə olunan gəmrük xidmətinin modernləşməsi, iş şəraitinin dəha da yaxşılaşdırılmasa diqqətdə saxlanılıb. Sədərək Gəmrük İdarəsi təqdim etdi, ərzində gəmrük orqanları tərəfindən iqtisadi təhlükəsfiziyin və daxili bazarın qorunması, hüquqmühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idarə məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gəmrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyəti davam etdirilib.

Vürgulanıb ki, hərtərəflə dövlət qayğısı ilə əhatə olunan gəmrük xidmətinin modernləşməsi, iş şəraitinin dəha da yaxşılaşdırılmasa diqqətdə saxlanılıb. Sədərək Gəmrük İdarəsi təqdim etdi, ərzində gəmrük orqanları tərəfindən iqtisadi təhlükəsfiziyin və daxili bazarın qorunması, hüquqmühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idarə məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gəmrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyəti davam etdirilib.

Vürgulanıb ki, hərtərəflə dövlət qayğısı ilə əhatə olunan gəmrük xidmətinin modernləşməsi, iş şəraitinin dəha da yaxşılaşdırılmasa diqqətdə saxlanılıb. Sədərək Gəmrük İdarəsi təqdim etdi, ərzində gəmrük orqanları tərəfindən iqtisadi təhlükəsfiziyin və daxili bazarın qorunması, hüquqmühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idarə məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gəmrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyəti davam etdirilib.

Vürgulanıb ki, hərtərəflə dövlət qayğısı ilə əhatə olunan gəmrük xidmətinin modernləşməsi, iş şəraitinin dəha da yaxşılaşdırılmasa diqqətdə saxlanılıb. Sədərək Gəmrük İdarəsi təqdim etdi, ərzində gəmrük orqanları tərəfindən iqtisadi təhlükəsfiziyin və daxili bazarın qorunması, hüquqmühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idarə məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gəmrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyəti davam etdirilib.

Vürgulanıb ki, hərtərəflə dövlət qayğısı ilə əhatə olunan gəmrük xidmətinin modernləşməsi, iş şəraitinin dəha da yaxşılaşdırılmasa diqqətdə saxlanılıb. Sədərək Gəmrük İdarəsi təqdim etdi, ərzində gəmrük orqanları tərəfindən iqtisadi təhlükəsfiziyin və daxili bazarın qorunması, hüquqmühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idarə məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gəmrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyəti davam etdirilib.

Vürgulanıb ki, hərtərəflə dövlət qayğısı ilə əhatə olunan gəmrük xidmətinin modernləşməsi, iş şəraitinin dəha da yaxşılaşdırılmasa diqqətdə saxlanılıb. Sədərək Gəmrük İdarəsi təqdim etdi, ərzində gəmrük orqanları tərəfindən iqtisadi təhlükəsfiziyin və daxili bazarın qorunması, hüquqmühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idarə məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gəmrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyəti davam etdirilib.

Vürgulanıb ki, hərtərəflə dövlət qayğısı ilə əhatə olunan gəmrük xidmətinin modernləşməsi, iş şəraitinin dəha da yaxşılaşdırılmasa diqqətdə saxlanılıb. Sədərək Gəmrük İdarəsi təqdim etdi, ərzində gəmrük orqanları tərəfindən iqtisadi təhlükəsfiziyin və daxili bazarın qorunması, hüquqmühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idarə məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gəmrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyəti davam etdirilib.

Vürgulanıb ki, hərtərəflə dövlət qayğısı ilə əhatə olunan gəmrük xidmətinin modernləşməsi, iş şəraitinin dəha da yaxşılaşdırılmasa diqqətdə saxlanılıb. Sədərək Gəmrük İdarəsi təqdim etdi, ərzində gəmrük orqanları tərəfindən iqtisadi təhlükəsfiziyin və daxili bazarın qorunması, hüquqmühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idarə məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gəmrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyəti davam etdirilib.

Vürgulanıb ki, hərtərəflə dövlət qayğısı ilə əhatə olunan gəmrük xidmətinin modernləşməsi, iş şəraitinin dəha da yaxşılaşdırılmasa diqqətdə saxlanılıb. Sədərək Gəmrük İdarəsi təqdim etdi, ərzində gəmrük orqanları tərəfindən iqtisadi təhlükəsfiziyin və daxili bazarın qorunması, hüquqmühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idarə məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gəmrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyəti davam etdirilib.

Vürgulanıb ki, hərtərəflə dövlət qayğısı ilə əhatə olunan gəmrük xidmətinin modernləşməsi, iş şəraitinin dəha da yaxşılaşdırılmasa diqqə